

# Doğma yurdunda qərib olan şair

XIX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin ədəbi ənənələrini layiqincə davam etdirən şairlərdən biri də Qasim bəy Zakir olub. Ədəbiyyatımızda ictimai satiranın banisi hesab edilən şair zəngin yaradıcılığı ilə tənqidi realist fikrin inkişafına güclü təsir göstərib. Görkəmli maarifçi şairi anadan olmasının 240 illiyi münasibətilə yada saldıq.

Qasim bəy Əli bəy oğlu Zakir 1784-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. İlk təhsilini mollaxanada alır. Erkən çağlardan maarifə-mədəniyyətə məraqq göstərir. Ərəb və fars dillərini öyrənir, Azərbaycanın böyük klassiklərindən M.Füzulinin və M.P.Vaqifin yaradıcılığı onun marağını daha çox cəlb edir. Gənc yaşlarından özü də şeirlər yazmağa başlayır.

Dövrünün ictimai-siyasi hadisələrinə ayıq nəzərlərə baxan Q.Zakir XIX əsrin birinci yarısında formallaşmağa başlayan Azərbaycan maarifçi realizminin ilk sayılı-seçilən nümayəndələrindən olub. Əsərlərində məzəlum kütłələri öz məngənəsində sıxan hakim təbəqələri tənqid edib. O, əsərləri ilə oxuculara özünün ictimai fikir, arzu və istəklərini çatdırıb, günlərin birində zülmün bitəcəyinə inamını ifade edib.

Mübariz şair ömrünün əsas hissəsini

Qarabağ xanı Mehdiqulu xan tərəfindən ona bağışlanmış Xındırıstan kəndində keçirib. İyirmi evden ibaret bu kəndin əkin yerləri və üzüm bağlarından gələn cüzi gəlirlə dolanan şair sadə bir ölüm yaşayıb. Görkəmli ədəbiyyatşunas Firdidun bəy Köçərli onun haqqında yazılmış xatirələrə əsaslanaraq Q.Zakiri "xoşsurret, xoşsima... ucaqamatlı... rəhmlı və mürüvvətlə bir adam" kimi səciyyələndirib.

Q.Zakirin yaradıcılığı ana dilimizin gözəliyini, ifade imkanlarını dolğun eks etdirdiyinə görə də qiymətli ədəbi mənbədir. Bu xüsusiyyətinə görə F.Köçərli şairi "Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirən və incələşdirən sənətkar" adlandırıb.

Şairin yaradıcılığında mənzum hekayələr mühüm yer tutur. Bu əsərlərin bir qismində məhəbbət, evlilik məsələlərinə dən danişilsə da, digər bir qismi təbiiyəvi əhəmiyyət daşıyır. Bəzilərində isə satirik-tənqidi mahiyyət özünü qabarlı şəkildə göstərir. İctimai eyibləri, insan təbiətindəki qüsurları bir sıra hallarda üstürtlü şəkildə eks etdirən şair məraqlı təmsillər də yazıb. Bu əsərlərdə o, zülm və zorakılığın əleyhinə çıxıb. Hiylə və satqılılığı, ikiüzlülüyü pisləyib. Onun satira və başqa realist şeirlərinin ifşa obyekti şairin yaşadığı mühitin ictimai yaramazlıqlarıdır.



Müəllif təmsillərində xalqın canlı danışq dilindən, xalq ədəbiyyatından məhərətlə istifadə edib. Onun bir sıra fikirləri zərbi-məsələ çevrilib: "Quyruğun basdırılanın", "Kiçikdən xəta, böyükdə etə", "Əvvəl suyu yoxla, sonra soyun", "Bir paydan bir kişi doyar, gər bölünə, ikisin də ac qoyar", "Yaxşı gündə mənəm-mənəm deyənlər", "Ovu göydə alıb, göydə yeyənlər", "Güclüyə nə duz, nə çörək", "Heç adətdə yoxdur elçiyə zaval", "El namusu elə düşər", "Kürəyə düşməyən olmaz yumşaq" və s.

Q.Zakir çar ordusunun könüllü atlı esgəri olub. 1806-1813, 1826-1828-ci il Rusiya-İran müharibələrində yaxından iştirak edib. Döyüşdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilib.

1829-cu ildə şairin oğlu xəstələnib vəfat edir. Bu itki şairi dərindən sarsıdır. Əsərlərinin birində oğlunun ölümündən doğan iztirablarını belə təsvir edir: "Həmişə Yaqub kimi qəm çəkirəm. Yusifin gedisindən dəli kimi yəm. Şam kimi əriyir, təkcə gecələr yox, gündüzələr də yanırəm".

Şair 1830-cu ildə könüllü polis dəstəsinin tərkibində Balakənə gedir. Cardaki üşyanların yatırılmasına iştirak edir. O, dostu Baba bəy Şakirə göndərdiyi "Car müqəddiməsi" adlı mənzum məktubunda Qarabağ atlılarının döyüşdə göstərdiyi şücaəti tərif edir. Bir qədər də özü haqda yazar. Gənclik illerini at belində, müxtəlif məhərabələrdə və döyüşlərdə keçirdiyini xatırlayı...

Q.Zakir 1830-cu illərin sonlarında təsərrüfatla məşğul olur. Yay fəslini Şuşada, qalan fəsillərini isə Xındırıstan kəndində keçirir. Mənbələrin yazdırılmasına görə, şair müasirləri arasında yüksək hörmət sahibi olub. Mirzə Fətəli Axundzadə, İsmayılov bəy Qurtqasınlı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ədəbiyyat xadimləri və ziyanlılarla, habelə gürcü knyazı İliko Orbeliani, Bakının general-qubernatoru Mixail Kolyubaki ilə məktublaşıb, onlarla ünsiyyət saxlayıb.

Zaman keçidkə şairin dostları ilə yanaşı, düşmənləri də çoxalır. Günlərin birində şairi sevmeyənlər onu müxtəlif bəhanelərlə günahlandırırlar. Haqsızlıqla üz-üzə qalan şair sürgün həyatı yaşamalı olur. Dostlarının, xüsusən də M.F.Axundzadənin səyi ilə sürgündən azad olunur və Şuşaya qayıdır. Lakin qoynunda doğulduğu bu gözəl yurda sonrakı həyatını pristavın nəzarəti altında yaşamalı olur. Keçirdiyi sarsıntılar, çəkdiyi əzab-eziyyət onu üzüb əldən salır.

Araşdırma larda qeyd edilir ki, görkəmli şairin hələ sağ ikən dərin məna kəsb edən əsərləri müasirləri tərəfində maraqla qarışınır. Görkəmli maarifçi A.O.Çerniyyayevski 1888-ci ildə Tiflisdə nəşr etdirdiyi "Vətən dili" dərsliyində Q.Zakirin əsərlərinə də yer ayırrı. Dərsliyə müəllifin "Aslan, qurd və çäqqal", "Tülkü və qurd" təmsilərini, "Dərvish və fəqir", "Dəvəsi itən kəs" adlı mənzum hekayələrini daxil edir. F.Köçərli də 1912-ci ildə nəşr etdirdiyi "Balalara hədiyyə" dərsliyində Q.Zakirin əsərlərindən istifadə edib.

O, dərsliyə "Durnalara xıtab" başlığı altında müəllifin məşhur "Durnalar" rədflili qoşmasını və "Tülkü və qurd", "Dəvə və eşşək", "Tülkü və şir", "Dəvə ilan və tısbəga", "Tısbəga, qarğı, kəsəyen, ahu" alleqorik əsərlərini salıb.

Azərbaycan ədəbiyyatında maarifçi realist fikrin formallaşması və inkişafına töhfələr vermiş Qasim bəy Zakir 1857-ci ildə Şuşada vəfat edib, Mirzə Həsən qəbiristanlığında dəfn olunub.

Savalan Fərəcov